

Fəlsəfə Fənni Üzrə İmtahan Sualları

1. Fəlsəfi problemlərin təsnifatı: ontologiya, qnoseologiya və sosial fəlsəfə.
2. Dünyagörüşünün ilk tarixi formaları: mifologiya və din.
3. Fəlsəfə və elm: oxşar cəhətlər və prinsipial fərqlər
4. Fəlsəfənin funksiyaları və cəmiyyətdə rolu.
5. Qədim Hind fəlsəfəsinin məktəb və cərəyanları.
6. Qədim Çin fəlsəfəsi: konfusiçilik və daosizm.
7. Qədim Yunan fəlsəfəsinin ilk məktəbləri.
8. Antik fəlsəfədə insan və cəmiyyət mövzusu.
9. Orta əsrlər Qərbi fəlsəfəsinin mənbələri: teosentrizm
10. Orta əsrlər Qərbi fəlsəfəsinin əsas cərəyanları
11. Orta əsrlər Qərbi fəlsəfəsində insan problemi
12. Orta əsrlər fəlsəfəsi tarixi proses və onun mənası haqqında
13. Orta əsrlər müsəlman ortodoks fəlsəfəsi: əşərilik və mötəzililik.
14. Sufizm və onun müsəlman Şərqində yeri.
15. Şərq peripatetizmi və onun nümayəndələri.
16. Qədim və Orta əsrlər Azərbaycan ərazisində ideya-fəlsəfi cərəyanlar.
17. İntibah dövrü fəlsəfəsinin antroposentrizmi
18. İntibah fəlsəfəsində insan azadlığı və humanizm ideyaları
19. Yeni Dövr fəlsəfəsinin əsas cərəyanları: empirizm və rəasionalizm
20. Yeni Dövr fəlsəfəsində substansiya problemi
21. Sosial idrakın obyektı və onun spesifik səciyyəsi.
22. Sosial idrakın təbii-elmi idrakın obyektivizmindən prinsipial fərqi.
23. Tarixi determinizm konsepsiyası. Tarixi prosesdə azadlıq və zərurətin nisbəti.
24. Dövlət siyasi həyatın mərkəzi ünsürü kimi.
25. Siyasi hakimiyyətin formaları. Siyasi rejim anlayışı.
26. Mənəvi həyatın əsas formaları: din, əxlaq, incəsənət, elm, fəlsəfə.
27. Mədəniyyətin fəlsəfi anlayışı.
28. Mədəniyyətin strukturu.
29. Tarixi prosesə formasiya və kulturoloji yanaşmanın alternativliyi.
30. Sivilizasiya anlayışı və onun fərqli təfsirləri.

31. «Lokal sivilizasiyalar»konsepsiyası.
- 32.Eksperimental-riyazi təbiətşünaslığın qərarlaşması (XVII əsr)
33. Postindustrial cəmiyyətdə nəzəri bilik və informasiyanın rolu.
34. Qloballaşma proseslərinə əsas yanaşmalar
35. Müasir dövrün qlobal problemləri və onların təsnifatı
- 36.Klassik fəlsəfənin başlıca xüsusiyyətləri
- 37.Pozitivizm və onun təkamülü
38. XX əsr fəlsəfəsində insan problemi. Ekzistensializm
39. Varlıq anlayışı. Varlığın formaları.
- 40.Hərəkət varlığın atributu kimi. Varlığın inkişaf konsepsiyaları.
- 41.Məkan və zaman varlığın maddi təzahürlərinin formalarıdır.
- 42.İnsan bio-psixo-sosial varlıq kimi
- 43."Fərd", "şəxsiyyət", "fərdiyyət" anlayışlarının təhlili
- 44.Fəlsəfə tarixində şəxsiyyətin iradəsi və fəaliyyətinin azadlığı problemi
- 45.İdrak kateqoriyası.İdrakın subyektı və obyektı
- 46.İdrak prosesində hissi və rəşionalın nisbəti
- 47.Biliyin formalaşma mexanizmləri və idrak metodları
48. Həqiqət anlayışı. Biliyin gerçəkliyə uyğunluğu problemi
- 49.Mütləq və nisbi həqiqət
- 50.Həqiqət və yanlışma

